

# “SÖZ” yaradıcılıq birliyi

*təqdim edir:*



## **Cəmil CƏMİLBƏYLİ**

*BDU-nun filologiya fakültəsinin  
ikinci kurs tələbəsi*

\*\*\*

Gəldim, ana!  
Özümü itirə-itirə gəldim;  
Qollarımı dodaqlarının arasına yemək apara  
bilməyən yaşlı adama verdim,  
gözlərimi yolu əlində çəlik keçmək istəyən nur  
üzlü qocaya hədiyyə etdim,  
əllərim şikəst dilənçinin yanında qaldı,  
ayaqlarımı əlil arabasında oturub meyvə-  
tərəvəz satan xalanın yanında qoydum.  
Bölündüm, ana,  
gəldiyim yolların, keçdiyim küçələrin hər  
küncündə bir parçam qaldı.  
Çox sadəydi əslində atom zərrəciyi kimi  
bölünmək, parçalanmaq.  
Gəlib uzanacaqım qəm topası ilə bir dirəyini  
sındırdığım çarpayımın üstə,  
Qəm götürəcəkdi məni,  
qəhər boğacaqdı yenə,  
dərdlərin sayı çox, həlli yox.  
Bax...

Özümü bütün bunlardan azad etdim, ana.  
Yatağımın üstündə üzümün kədərini örtəcək  
əl də yoxdu artıq,  
baxıb dörd divarda bir vəfasız görəcək göz də.  
Məni bayıra çıxarıb, kədər dolu  
xatirələrə aparacaq ayaqlar da  
daha ağırlıq eləməyəcək çarpayım.  
Amma bir şeyin sahibini tapmadım, ana,  
çıxarıb kora verəcək gözüm,  
əlilə verəcək ayağım,  
hər şeyim var idi, hər şeyim,  
təkcə ürəyin sahibini tapmadım.  
Yenə özümle götürüb gəlmişəm ürəyimi,  
bu ürəyin içindəkilər,  
Onların ağırlığı təkcə  
dörd ayaqlı çarpayığı yox,  
bu evə, bu dörd divara,  
hətta  
bir ömrə belə kifayətədi, ana,  
Bir ömrə belə bəs!

## **CANIM**

İncitmə, nə olar, başına dönüm,  
Görürsən, candərdir yaşayır canım.  
Tənha ola-ola, tək qala-qala,  
Neçə min kədəri daşıyır canım.

Soyuğu qışdadır, alovu eşqdə,  
Bağlayıb ürəyin yarası neştər.  
Gəlmədin, xarabam dönə behiştə,  
Soyuq otaqlarda üşüyür canım.

Köksümə qısılan qürbət quşudu,  
Cəmilə taleyi şeytan daşdı.  
Həsrətlə bir ömür yol yoldaşdı,  
Sevinci biçərə boşayır canım.